



Güvənli Həyat Sığortası üzrə Şərtlər

Sığorta təminatı

Bu sığorta şəhadətnaməsi aşağıdakı hallarda sığorta təminatı verir:

- Sığorta olunan şəxsin istənilən səbəbdən ölümü
- Aşağıda göstərilən sağalmaz xəstəliklərdən birinin diaqnozunun qoyulması:
 - Xərçəng (bütün mərhələlər)
 - İnsult
 - Miokard infarktı
 - Aorto-koronar şuntlama
 - Böyrək çatışmazlığı
 - Orqan transplantasiyası
 - İflic

Sığorta məbləği və ödəniş qaydası

Hadisə növü	Ödəniş məbləği
İstənilən səbəbdən ölüm	Sığorta məbləğinin 100%-i
Xərçəng (III və IV mərhələ)	Sığorta məbləğinin 100%-i
Xərçəng (I və II mərhələ)	Sığorta məbləğinin 50%-i
Digər sağalmaz xəstəliklər	Sığorta məbləğinin 100%-i

Qeyd: Xərçəngin I/II mərhələsi üzrə ödəniş verilmişsə və sonradan III/IV mərhələ təsdiqlənsə, sığorta məbləğinin qalan 50%-i ödənilir.

Sığorta haqqı

- Sığorta haqqı müqavilə qüvvəyə mindikdən dərhal sonra bir dəfəlik qaydada və ya hissəli ödənilməlidir.
- Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
- Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gün gec olmayaraq ödənilməlidir.
- Sığorta haqqı ödənilmədiyi halda şəhadətnaməyə vaxtından əvvəl xitam verilir.

Sığorta ödənişinin verilməsindən imtina halları

1. Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
2. Baş vermiş hadisənin qanunvericiliyə, 29.11.2022-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmış "Meqa Həyat Sığorta" ASC-nin "Həyat sığortası qaydaları" və 03.02.2021-ci il tarixində razılaşdırılmış "Sağalmaz xəstəliklərdən sığorta" qaydaları-na və ya sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab edilməməsi;



3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, Sığortalının, Faydalanan şəxsin, Sığorta olunanın, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi;
4. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, nəzərdə tutulmuş hallarda isə Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməmiş olması;
5. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminatla istisna hesab olunan halların nəticəsi olması;
6. müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması.

Əlavə şərtlər

- Sağ qalma müddəti Sağalmaz Xəstəliklərdən birinin ilk dəqiq diaqnozundan sonra 28 gündür. Sığorta olunan şəxsin Sağalmaz Xəstəliklərdən birinə ilk dəfə dəqiq diaqnoz qoyulduğu tarixdən etibarən ən azı 28 (iyirmi səkkiz) təqvim günü ərzində sığorta olunan şəxs vəfat edərsə, bu hal sığorta hadisəsi kimi qəbul edilmir və müvafiq ödəniş nəzərdə tutulmur;
- Sığorta müqaviləsi qüvvəyə mindiyi tarixdən etibarən Təminat verilən bütün Sağalmaz Xəstəliklər üzrə 3 (üç) aylıq gözləmə müddəti tətbiq edilir. Bu müddət ərzində sığorta olunan şəxsə hər hansı təminat verilmir və bu dövr ərzində aşkarlanan xəstəliklər üzrə sığorta ödənişi həyata keçirilmir.